

# Nəsiminin yaradıcılığında hürufi görüşlər

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində ana-dan olmuşdur. Nəsimigil nəsillikə seyid idilər. Bu səbəbdən Nəsiminin adının, ləqəbinin, təxəllüsünün qarşısına çeşidli qaynaqlar "Seyid" sözünü də əlavə etmiş, onu Seyid Nəsimi, Seyid İmaməddin, Mir İma-məddin kimi də tanıtmışlar.

## Hürufiliyə gedən yol...

İlk gənclik illərindən onu səciyyə-ləndirən keyfiyyət sığmazlıq idi ki, ömrü boyu müşayətçisi olaraq qaldı. Şamaxının münbit təhsil mühitində mükəmmel teməl savad alsa da, bu biliklərin çərçivəsi ona dar gəldi, daha geniş məkan aradı. Hürufiliyə səmt götürdü. Şeirlərində günün sabit din təfəkkürü ilə uyuşmayan məqamlar üzə çıxmaga başladı. Onun bu qəbil şeirlərini oxuyan, özü də şair olan, "Julidəmu" təxəllüsü ilə yazan Şah Xəndan, qardaşının başına bələlər gelə biləcəyindən xoflandı. Məktub yazaraq Nəsimini qelbindəki hər sirri şeirə gətirməməyə, dilə-dişə düşmə-məkçün məxfiliyə riayət etməyə səslədi:

**Gəl bu sirri kimseyə fas eyləmə,  
Xanü xası aməyə aş eyləmə.**

Nəsimi isə öz içərisinə də sığmirdi, belə xəbərdarlıqla, ləp ən aşkar hədə-qorxuya onu məqsədindən yayındırmaq, tutduğu ciğirdən sapdırmaq müşkül idi. Dərya artıq dalgalanırdı, lə-pələr məcradan çıxırdı.

Qardaşının nigaran beytinə Nəsimi şeirlə cavab vermişdi:

Dərya-yı mühit cuşə gəldi,  
Kövn ilə məkan xuruşə gəldi.  
Sırr-i əzəl oldu aşikara,  
Arif necə eylesin müdara?  
Nəqqas bilindi nəqş içində,  
Ləl oldu əyan Bədəxş içində.  
Külli yer ü göy həq oldu mütləq,  
Söylər dəfə çəngü ney?"Ənəlhəq!".  
İman ilə küfr bir şey oldu,  
Dadlu ilə acı bir mey oldu.  
Adəmdə təcəlli qıldı Allah,  
Qıl adəmə səcdə, olma gümrəh!

Cövhərindəki sığmazlıq şakəri onu bəktaşılıyə yönəltdi. Amma bəktaşılıyın qəlbini Nəsiminin ölçüsündə bala-ca idi. Bəktaşılər çox olsa da, Nəsimi tək idi, tale onu gedilmiş yolla getmə-yə deyil, hələ ləpir düşməmiş yollara yöneldirdi.

**Surətdə gerçi bəktaşı çoxdur  
Nəsimi tək,  
Mənidə adı hər həcərin kimiya  
deyil.**

Aralandı bəktaşılərdən. Onu hürufiliyin ahənrəbəsi cəzb edirdi. Hürufili-

rin öndəri Şeyx Fəzlullah idi. Həllac Mənsura sevgisinə görə Seyid İmaməddin "Hüseyni" olmuşdu. Fəzullahın təxəllüsünü "Nəimi" idi, İmadəddin də ona oxşamaqcın köhnə təxəllüsünü "Nəsimi"yə dəyişdi. Təbrizdə doğulmuş Fəzullah zəmanəsinin əsas elm sahələrini yeniyetməlik illərindən mükəmməl şəkildə qavrasa da, çörəyini papaqcılıqdan çıxarırdı. Lakin



onun alnına beş-on başa papaq tikməkdən daha əzəmetli bir vəzifə - yüzlər, minlər, beyninə ülgülər, düsturlar bağışlamaq, təzə bir fəlsəfi fəza doğurmaq yazılmışdı.

Hürufiliyin ana kitabı, baş dərsliyi olan "Cavidannamə"ni qələmə aldı.

"Mehhəbətnamə"si, "Ərşnamə"si, "Növmname"si də vardi. Amma onlardan heç biri "Cavidannamə" kimi məşhur olub əl-əl, ürək-ürək, qafa-qafa gəzmədi.

O kitab Nəsiminin də beyninə işığını saldı. Və Nəsimi tapındı bu kita-ba, bu ustada, bu təlimə:

Fəzl-i həqdir vaqif-i əsrarımız,  
Fəzl-i həqdəndir qamu ənvarımız.  
Fəzl-i həq göstərmış idi karımız,  
Fəzl-i həqdir, fəzl-i həq memarımız.

1386-ci ildə Fəzullah hürufiliyin təbliği və ətrafına yeni ardıcıllar yiğmaqcın Şirvana gələndə artıq Seyid İmaməddin bir şair kimi ad çıxarmışdı. Cahana və cahanlara sığmayan bir Zirvə vəsiyyətnamənin tələblərinə necə sığayıd? Boynuna alırdı ki, məsləki, fikri, qayəsi - ayəti onun özündən də güclüdür, uludur:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,  
Gövhəri ləməkən mənəm, kövnü məkəna sığmazam.  
Kimsə güman ü zənn ilə olmadı həq ilə biliş,  
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

Hürufilik də, bəktaşılık də Nəsiminin təsiriyle Anadoluda dərin köklər atır, qanadını gərir. Məhz ele nüvvəsində siyasi niyyətlər olması onlarda da hakimiyəti bu yolun yolçularıyla

sərt davranışmağa səfərbər edir. Bəktاشiləri sadəcə asmları, başını üzmürlər, Sultan Murad zamanında onların neçəsinə od vurub diri-diriyandılar.

Nəsimi vəziyyətin tədirçən mürəkkəbəkəbləşdiyini duyaraq yenə düzəlir yola. Bu dəfə İraq, Suriya səmtini götürür. O üç dildə - türkçə, farsca, ərbəcə yetkin savad və biliklər iyəsiydi, hər üç dildə şeirlər yazırırdı və "Divan"lar bağlamışdı. Bu səbəbdən məfkurəsini intişar etdirməkdə onun dil, nəzm, məhdudiyyəti yox idi.

**Haqqı görən gözler gərekdir ki,  
mənim üzümü görsün,  
Xudbin olan gözler Allahın üzünü  
necə görə bilər?!  
Ey çöhrəsi Nəsiminin gözlərinə  
ışış verən,  
Məqsədi səni görmək olan səndən  
savayı kimi görər?!**

Salnaməçi rəvayət edir ki, Nəsiminin Allahın insanda təcəlla etməsinə nümunə olan bu şeirini onun şagirdlərindən biri Hələbdəki qələbəliklərdən birində ucadan söyləyirmiş. Qəzəli oxuyanı tuturlar, Allaha asi düşdүүne görə çəkirlər dar ağacının ayağına.

Bu dəliqanlı cavan şeir özümüñküdür, "Nəsimiyəm" deyir. Əhvalatdan xəber tutunca Nəsimi tələsik həmin meydana yetişir, mərdliyə kişiliklə cavab veriri, həqiqəti açır, şagirdinin onu xilas etmək naminə bu şeirə sahib çıxdığını bildirir və günahsız gənci azadlıqqa buraxdıraraq özü divana təslim olur.

Sultan Müyyəddinin əmri özünü çox gözlətmir:

**"Dərisi soyularaq cəsədi Hələbdə yeddi gün əhaliyə nümayiş etdirilsin, sonra əl-ayaqları kəsilsin..."**

Nəsimi bir şair, bir şəxsiyyət kimi əqidisində sadiq bir şəxs kimi tarixə qovuşur. Onun qatilləri şairi fiziki cəhətdən məhv etsələr də, onun mənəvi qələbəsini ləgv etməyə qadir ola bilənilər. Zamanda Nəsiminin böyüklüyünü sübut etdi. O, bu gün Azərbay-can ədəbiyyatı tarixində öz layiqli yərini tutmaqdadır. Nəsiminin şeiri, mənsub olduğu təriqət, əqidəsi öyrənilir tədqid edilir. Azərbaycanda onun adı əbədiləşdirilmiş, altı yüz illik yübüleyi böyük təntənə ilə qeyd edilmişdir. Məhşur Azərbaycan yazılıcısı İsa Hüseynov onun həyatından bəhs edən "Məhşər" əsərini yazmışdır. Romanın əsasında "Nəsimi" filmi çəkilmiş və tamaşaçıların rəğbətinə səbəb olmuşdur.

Nəsimi dilimiz, tariximiz, ədəbiyatımız var olunca qiymətə qədər bizimlədir. Biz gənclər onun ırsını daim öyrənəcək və yaddaşlarımızda yaşadacaqğıq.